


Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi  
Lenkəran Dövlət Universiteti

"Təsdiq edirəm"

"Tədrisin təşkili və təlim texnologiyaları" üzrə  
prorektor vəzifəsini icra edən:

 dos. Z. Məmmədov  
"14" fevral 2025-ci il

Fənn sillabusu

Ixtisas: -060409 MBA aqrobiznes

Fakültə: "İqtisadiyyat"

Kafedra: "Coğrafiya və onun tədrisi metodikası"

I.Fənn haqqında məlumat

Fənnin adı: Aqrometeorologiya

Fənn programı:(ARTN Elmi-Metodik şurasının Coğrafiya  
bölməsi 2 oktyabr 2012-ci il 2 sayılı protokolu ilə təsdiq edilmişdir.)

Kodu: FIN 502

Tədris ili : I (2024-2025) Semestr: II

Tədris yükü: 30 saat. (seminar 30 saat)

Tədris forması : əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit. 8 kredit

Auditoriya №

Saat:

II.Müəllim haqqında məlumat:

Soyadı, adı, elmi adı və dərəcəsi : Əliyev Cavidan Rəhim oğlu, baş müəllim

Məsləhət günləri və saatları:

E-mail ünvanı: cavidan99@list.ru

Kafedranın ünvanı: Lenkeran şəhəri Əli Məmmədov küç. 40

III.Tələb olunan dərsliklər və dərs vəsaitləri:

1.Səfərov S.H. Aqrometeorologiya (dərslik), Bakı, "Ziya" nəşr., 2011, 264 s.

2.Səfərov S.Q.Ümumi meteorologiya (dərslik),210 s.

3.Бихеле З.Н., Молдай Х.А., Рощ Ю.К. Математическое моделирование транспирации и фотосинтеза растений при недостатке почвенной влаги. -Л.: Гидрометеоиздат, 1980, - 223с.

4.Будаговский А.И. Испарение почвенных вод. Физика почвенных вод, М., Наука, 1981, с.13-96.

5. Глухих М. А. Агрометеорология Санкт-Петербург, 2018

6. Глухих М. А. Практикум по агрометеорологии , Санкт-Петербург, 2018

IV.Perekvizitlər: İlk ixtisas fənn kimi keçmək məqsədəuyğundur.

V.Korekvizitlər: Geologiya

VI. Fənnin təsviri, məqsədi: Ümumi yerşünaslıqda yerin ümumi morfolojiyası, yerin hərəkəti, yerin atmosferi və iqlimləri, okenalar və dənizlər, quru suları və relyef, biosfer canlı maddənin təbiətdə rolü, təbii zonalar və coğrafi mühit problemləri araşdırılır.Ümumi yerşünaslıq fənninin tədrisində məqsəd yerşünaslıq elminin tədqiqat obyektləri və onlarla əlaqədar canlı və cansız təbiətin rolu və təbiətdə baş verən proseslər haqqında tələbələrə məlumat vermək.

VII.Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024 cü il tarixi qərarlı olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

addir: 20 bal seminar ve laboratoriya derslerinde fealiyyetine göre, 30 bal kollokviumlara göre. Öger fenn hem seminar ve hemde laboratoriya varsa onda 10 bal ise laboratoriya göre verilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024 cü il tarixi qərarına uyğun olaraq qiymətləndirmə meyarları nezəre alınır. İmtahan biletinə bir qayda olaraq fenni şəhət edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı doğiq və hərtərəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı doğiqdir və mövzunun metnini tam ağa bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nezəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam şəhət edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi sehvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Öks təqdirde tələbənin imtahan göstəriciləri semester ərzində tədris fealiyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

91-100 bal	Əla	A
81-90 bal	Çox yaxşı	B
71-80 bal	Yaxşı	C
61-70 bal	Qənaətbəxş	E
51-60 bal	Kafi	D
51 baldan aşağı	Qeyri kafi	F

**IX.Davranış qaydalarının pozulması:** Tələbə Universitetinin daxili intizam qaydalarına emel etməyən tələbələr haqqında müvafiq tədbirlər görülür.

**X. Təqvim mövzu planı:** seminar 30 saat Cəmi 30 saat

№	Keçirilən mühazirə, <u>seminar</u> , məşğələ, laboratoriya və sərbəst mövzuların məzmunu	Saat		Tarix	
		müh	sem	müh	sem
1	2	3	4	5	6
<b>Mühazirə və seminar mövzuları</b>					
1	<b>Mövzu.</b> Aqrometeorologiyaya giriş <b>Plan:</b> 1. Aqrometeorologiyaya giriş 2. Aqrometeorologiyanın tədqiqat üsulları Mənbə [1,2,3]			2	
2	<b>Mövzu.</b> Atmosferin tərkibi, quruluşu və oxüsusiyyətləri <b>Plan:</b> 1. Atmosfer və atmosfer prosessləri 2. Atmosfer və torpaq havasının tərkibi 3. Havanın sıxlığı və atmosfer təzyiqi 4. Atmosferin quruluşu			2	

	<b>Mənbə [1,2,3,5]</b>		
<b>3</b>	<b>Mövzu. Günsə şüa enerjisi</b> <b>Plan:</b> 1. Günsə radiasiyası 2. Şüa enejisi ve bitkiler <b>Mənbə [1,2,3,4,5]</b>	<b>2</b>	
<b>4</b>	<b>Mövzu. Torpağın ve havanın temperatur rejimi</b> <b>Plan:</b> 1. Yer səthinin istilik balansı 2. Torpağın temperaturunun və don qatının ölçülmesi 3. Bitkiler üçün torpağın temperaturun əhəmiyyəti və onun tənzimləmə üsulları 4. Havanın isınması və soyuması prosessləri 5. Havanın temperaturunun sutkaliq və illik gedisi 6. Müəyyən ərazidə temperature rejimi və bitkilerin istiliyə təlabatı <b>Mənbə [1,2,3,4,5]</b>	<b>2</b>	
<b>5</b>	<b>Mövzu. Atmosferdə su buxarı</b> <b>Plan:</b> 1. Havanın rütubəti 2. Havanın rütubəti və kənd təsərrüfatı istehsalı <b>Mənbə [1,2,3,5]</b>	<b>2</b>	
<b>6</b>	<b>Mövzu. Suyun buxarlanması və kondensasiya</b> <b>Plan:</b> 1. Su səthindən, torpaq və bitkidən buxarlanması 2. Buxarlanması və buxarlanması qabiliyyətinin müəyyən olunması, kənd təsərrüfatı sahələrində buxarlanmanın müəyyən olunması 3. Su buxarının kondensasiyası və sublimasiyası 4. Yağıntıların ölçülme üsulları, yağıntıların kənd təsərrüfatı üçün əhəmiyyəti 5. Qar örtüyü, rutubət dövrəni <b>Mənbə [1,2,3,4,5]</b>	<b>2</b>	
<b>7</b>	<b>Mövzu Torpaq rütubəti</b> <b>Plan:</b> 1. Torpaq rütubətinin əsas xüsusiyyətləri və onun hərəkət etmə mexanizmləri 2. Torpağın aqrohidroloji xüsusiyyətləri 3. Torpaq rütubətinin müəyyən olunma metodları 4. Məhsuldar rütubət, ekin sahələri tərəfindən istifadə olunmayan qalıq rütubət <b>Mənbə [1,2,3,5]</b>	<b>2</b>	
<b>8</b>	<b>Mövzu Torpaq rütubəti</b> <b>Plan:</b> 1. Payız-qış-yaz dövründə torpaq rütubəti ehtiyatının yiğilması 2. Qar meliorasiyası və onun effektivliyi 3. Torpağın yaz işlənməsinin effektivliyi 4. Yay yağıntıları və onların bitkiler tərəfindən işlənilməsi <b>Mənbə [1,2,3,4,5]</b>	<b>2</b>	
<b>9</b>	<b>Mövzu Torpaq rütubəti</b> <b>Plan:</b> 1. Ekin tərəfindən rütubətin istifadəsi 2. Bitkilerin kök sistemi və onun rütubət istifadəsində rolü 3. Bitkilerin rütubət təminatında malçalamanın rolü 4. Ekinin rütubət təminatında təmiz buxarların rolü	<b>2</b>	

	5. Ökin sahələrinin rütubətlə təminatı və rütubət istifadəsi <b>Mənbə [1,2,3,4,5]</b>		
10	<b>Mövzu.</b> Külək <b>Plan:</b> 1. Küləyin yaranma səbəbləri 2. Küləyin səciyyəsi 3. Ümumi atmosfer sirkulyasiyasında külək 4. Kənd təsərrüfatında küləyin rolü <b>Mənbə [1,2,3,4,5]</b>	2	
11	<b>Mövzu.</b> Hava və iqlim <b>Plan:</b> 1. Hava və onun dəyişməsi 2. Atmosfer cəbhələri 3. Tsiklon və anti-tsiklonda hava 4. Iqlim və iqlimyaradan amillər 5. Azərbaycan iqliminin təsnifikasi 6. Iqlimin kənd təsərrüfatında qiymətləndirilməsi 7. Mikroiqlim 8. Iqlim dəyişmələri <b>Mənbə [1,2,3,4,5]</b>	2	
12	<b>Mövzu.</b> Kənd təsərrüfatında əlverişsiz meteoroloji hadisələr <b>Plan:</b> 1. Quraqlıq 2. Torpağın külək və su eroziyası 3. Dolu və onun yaranması 4. Güclü leysan yağışları 5. Ayazlı şaxtalar 6. Soyuq dövrün təhlükəli hadisələri <b>Mənbə [1,2,3,5]</b>	2	
13	<b>Mövzu.</b> Kənd təsərrüfatı istehalının aqrometeoroloji təminatı <b>Plan:</b> 1. Kənd təsərrüfatının aqrometeoroloji təminatının struktur təşkili və əsas məsələləri 2. Hidrometeoroloji stansiyalarda aparılan əsas müşahidələr 3. Aqrometeoroloji məlumatın əsas növ və formaları <b>Mənbə [1,2,3,4,5]</b>	2	
14	<b>Mövzu.</b> Məhsuldarlığın programlaşdırılması <b>Plan:</b> 1. Məhsuldarlığın kateqoriyası və onların hesablanması 2. Potensial məhsuldarlığın hesablanması 3. İqlim baxımından təminatlı məhsuldarlığın hesalanması 4. Həqiqi mümkün məhsuldarlığın hesablanması <b>Mənbə [1,2,3,4,5]</b>	2	
15	<b>Mövzu.</b> Aqrometeoroloji proqnozlar <b>Plan:</b> 1. Aqrometeoroloji şəratın proqnozu 2. Fenoloji proqnoz 3. Əsas kənd təsərrüfatı bitkilerinin, otların, otlaq bitkilerin məhsuldarlığının və məhsul keyfiyyətinin proqnozu <b>Mənbə [1,2,3,4,5]</b>	2	
	Cəmi 30	30	

## XI. Fənn üzrə tələblər, tapşırıqlar:

Fənnin tədrisində əsas məqsəd magistrant tələbələri aqroiqlim göstəricilərinin növləriylə, onların qiymətləndirilməsi üsullarıyla, təhlükəli atmosfer hadisələriyle, xəritələşdirmə, bitkilərin böyüməsinin və inkişafının aqroiqlim şəraitilə, aqroiqlim məlumatlarının işlənməsi prinsipləri ilə, aqroiqlim ehtiyatlarının çoxillik dəyişmələri və aqroiqlim tədqiqatlarında istifadə olunan müasir üsullarla tanış etməkdir.

Fənnin vəzifəsi-tələbələrdə kənd təsərrüfatı bitkilərinin böyüməsinin və inkişafının, onların becərilə biləcəyi ərazilərin aqroiqlim şəratının və ehtiyatlarının qiymətləndirilməsi, aqroiqlim məlumatlarının xüsusiyyətləri, aqroiqlim rayonlaşdırma və aqroiqlim ehtiyatlarının çoxillik dəyişmə tendensiyaları haqqında təsəvvürlər yaratmaqdır.

## XII. Fənn üzrə təlimin nəticələri:

1. Meteorologiya və aqrar elmlərinin əlaqəsini dərindən öyrənəcək, aqrometeoroloji proqnoz verərək biznesdə rasional istifadə edəcəklər.

## XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

### İmtahan sualları

1. Aqrometeorologiyaya giriş
2. Aqrometeorologianın tədqiqat üsulları
3. Atmosfer və torpaq havasının tərkibi
4. Havanın sıxlığı və atmosfer təzyiqi
5. Atmosferin quruluşu
6. Günsə radiasiyanı
7. Şüa enejisi və bitkilər
8. Bitkilər üçün torpağın temperaturun əhəmiyyəti və onun tənzimləmə üsulları
9. Havanın isinməsi və soyuması prosessləri
10. Müəyyən ərazidə temperature rejimi və bitkilərin istiliyə təlabatı
11. Havanın rütubəti və kənd təsərrüfatı istehsalı
12. Su səthindən, torpaq və bitkidən buxarlanması
13. Torpaq rütubətinin əsas xüsusiyyətləri və onun hərəkət etmə mexanizmləri
14. Torpağın aqrohidroloji xüsusiyyətləri
15. Məhsuldar rütubət, əkin sahələri tərefindən istifadə olunmayan qalıq rütubət
16. Torpağın yaz işlənməsinin effektivliyi
17. Yay yağıntıları və onların bitkilər tərefində işlənilməsi
18. Əkin tərefindən rütubətin istifadəsi
19. Bitkilərin kök sistemi və onun rütubət istifadəsində rolü
20. Bitkilərin rütubət təminatında malçalanın rolü
21. Küleyin yaranma səbəbləri
22. Ümumi atmosfer sirkulyasiyasında külek
23. Kənd təsərrüfatında küleyin rolü
24. Hava və onun dəyişməsi
25. Atmosfer cəbhələri
26. Tsiklon və antitsiklonda hava
27. İqlim və iqlimyaradan amillər
28. Quraqlıq
29. Dolu və onun yaranması
30. Güclü leysan yağışlar
31. Ayazlı şaxtalar
32. Soyuq dövrün təhlükəli hadisələri
33. Hidrometeoroloji stansiyalarda aparılan əsas müşahidələr
34. Aqrometeoroloji məlumatın əsas növ və formaları

35. Aqrometeoroloji şəratın proqnozu

36. Fenoloji proqnoz

#### I Kollokvium sualları

1. Aqrometeorologiyaya giriş
2. Aqrometeorologianın tədqiqat üsulları
3. Atmosfer və torpaq havasının tərkibi
4. Havanın sıxlığı və atmosfer təzyiqi
5. Atmosferin quruluşu
6. Güneş radiasiyası
7. Şüa enejisi və bitkilər
8. Bitkilər üçün torpağın temperaturun əhəmiyyəti və onun tənzimləmə üsulları
9. Havanın isinməsi və soyuması prosessləri
10. Müəyyən ərazidə temperature rejimi və bitkilərin istiliyə təlabatı

#### II Kollokvium sualları

1. Havanın rütubəti və kənd təsərrüfatı istehsalı
2. Su səthindən, torpaq və bitkiden buxarlanması
3. Torpaq rütubətinin əsas xüsusiyyətləri və onun hərəkət etmə mexanizmləri
4. Torpağın aqrohidroloji xüsusiyyətləri
5. Məhsuldar rütubət, ekin sahələri tərəfindən istifadə olunmayan qalıq rütubət
6. Bitkilərin kök sistemi və onun rütubət istifadəsində rolü
7. Bitkilərin rütubət təminatında malçələmanın rolü
8. Kənd təsərrüfatında küləyin rolü
9. Hava və onun dəyişməsi
10. Atmosfer cəbhələri

"Aqrometeorologiya" fənninin sillabusu - "MBA aqrobiznes" ixtisası (programları üzrə)  
tədris planı və fən programı əsasında tərtib edilmişdir.  
Sillabus "Coğrafiya və onun tədrisi metodikası" kafedrasında müzakirə edilərək təsdiq  
edilmişdir. (14 fevral 2025-ci il, protokol № 07.)

Fənn müəllimi:

b/m Əliyev C. R.

Kafedra müdürü :

dos.S.Q.Əzizov